

Elşən Mirişli

*Gəncə şəhəri,
tarixçi*

(əvvəli ötən sayımızda)

V Mehmed Rəşad

V Mehmed Rəşad 35-ci Osmanlı sultani ve 114-cü İslam xəlifəsiidi. Həkimiyət illeri 27 aprel 1909-3 iyul 1918-ci illərdir. 2 noyabr 1844-cü ildə Çırağan sarayında İstanbulda dünyaya gəlmışdır. Atası Sultan Əbdülməcid (1839-1861), anası Gülcəmal xanımıdır. Atası və emisi Sultan Əbdülzəzirin səltəneti (1861-1876) illərində sərbəst və rahat həyat sürdü. Qardaşı II Əbdülhəmid (1876-1909) taxta çıxdıqdan sonra vəlihd oldu və sarayda nəzarət altında yaşamağa başladı. Özündən əvvəli 2 sultanın taxtdan endirilməsi səbəbələ narahat olan Sultan II Əbdülhəmid qardaşının sarayda yaxın etrafından başqa heç kimlə görüşməsini istəmirdi. Bu qapalı və təhlükəli həyat tərzi onun əqli və psixoloji vəziyyətinə olduqca mənfi təsir edirdi. Sultan Əbdülməcidin daha əvvəl taxta çıxan hər iki oğlu (V. Murad və II Əbdülhəmid) saray çevrilişi nəticəsində hakimiyətə gəlməmişdi. 31 mart hadisəsinin ardından İttihad və Tərəqqi cəmiyyətinin söz ahibi olduğu Məclis-i Məbusan bir yandan Sultan II Əbdülhəmid taxtdan endirməyə, digər yandan isə Mehmed Rəşadi taxta çıxarmağa qərar verdi (27 aprel 1909). Bundan başqa məclis, İttihadçıların üşyani yaratın ordularının İstanbulda gəlisi şəhərin ikinci fəthini hesab edərək yeni sultana V Mehmed ünvanının verilməsini qərarlaşdırıldı.

Sultan V Mehmed Rəşad həmin gün Hərbi nazirlikdə keçirilən andicmə mərasimində məşrutiyətin ilk sultani olmaqdan fərxi hissi duyduğunu və bütün Osmanlılarla birlikdə məşrutiyətin və müqəddəs səltənetin xidmətində olacağını bildirdi. Şəriəti, məşrutiyəti, millətin hüquqlarını və vətənin mənfaətlərini qoruyacağına and içdi. Məclis üzvlərinin hamisinin mərasimde iştirak etməməsi səbəbələ andicmə mərasimi Məclis-i Məbusan (Parlament) binasında yenidən tekrarlandı (20 may 1909). V Mehmed ünvanıyla taxta çıxarsa da, xalq tərəfindən Sultan Rəşad olaraq adlandırıldı.


Taxta çıxdığı il 65 yaşında olan Sultan V Mehmed Rəşad doqquz illik səltəneti böyük böhranlar içərisində keçdi. 10 dəfə hökumət dəyişdi. Bütün hökumət kabinetləri böhranlı bir şəraitdə qurulmuş və yene böhranlı bir şəraitdə iqtidardan çəkilmişdir. Sultan V Mehmed Rəşad isə bu böhranların qarşısını almağa və ya istiqamətini dəyişməyə qadır deyildi. Bundan başqa konstitusiyaya görə, icra hakimiyəti tamamilə sədrəzəmin əlində idi. Sədrəzəm və qurdüğü hökumət kabinetini məclis qarşısında məsuliyyət daşıyırırdı və Məclis-i Məbusanın təsdiqi olmadan fəaliyyət göstərə bilmirdi. Sultanın sədrəzəm təyin etmə hüququ ol-

sa da, sədrəzəmin fəaliyyətinə qarşıya bilmirdi. Bu səbəblə sultanın siyasi gücü azalmış və saray dövlət idarəsinin mərkəzində ayrılmışdı. Siyasi həyatın əsas mərkəzi İttihad və Tərəqqi cəmiyyəti ilə sədrəzəm və onun hökumət kabinetinə təhvıl verilmişdi. Belə ki, bu vəziyyət taxta çıxdığı ilk gün məlum olmuşdu. Osmanlı imperatorluğunu və İstanbulu idarəsi altına alan diktator Mahmud Şövkət Paşa andicmə mərasimi əsnasında sabiq sultani Salonikiyə sürgün etmişdi. Əslində isə bundan nə sultanın, nə də sədrəzəmin xəbəri vardi. Ertəsi gün xəbəri fransız səfirindən alan sədrəzəm vəziyyə-

layəti orduşuz qoyması İtaliyanı bölgədə gücləndirdi. Trablusqərbin boşaldılmışını və təslim edilməsini tələb edən İtalya 29 sentyabr 1911-ci ildə Osmanlı imperiyasına mühəribə elan etdi. Hadisənin səbəbkəri olaraq görülen İbrahim Haqqı həmin gün istehfa verdi. İtalya Afrika qitəsindəki son Osmanlı torpağı olan Trablus-Benqazi bölgəsini ilhaq etdiyini elan etdi (5 oktyabr).

İtalya -Osmanlı mühəribəsi və ya İtalya ilə Trablusqərb savaşı kimi tanınır. İtalya digər Avropa dövlətlərinin köməyi ilə Osmanlı imperiyasından Trablis və Kirenaika əyalətlərini (Liviyanı) qoparmaq və müstəmləkəyə çevirmək məqsədi ilə işgalçılıq mühəribəsinə başlayaraq 1911-ci il sentyabrın 29-da Osmanlı imperatorluğuna mühəribə elan etmişdi. İtalya qoşunları oktyabr ayında sahil vilayətlərindən bəzilərini tutsalar da, yerli əhalinin, türk qarnizonları və köməyə gəlmiş türk könüllü dəstələrinin güclü müqavimətinə rast gələrək ölkənin içlərinə irəliləyə bilməmişdilər. 1912-ci ilin oktyabrında başlanmış Balkan mühəribəsi Osmanlı imperatorluğunu oktyabrın 18-də Lozanna sülh müqaviləsini imzalamağa məcbur etdi

400 çadırla qurulan Dünya Dövləti-Osmanlı Imperatorluğu



yəti sultana bildirmək üçün saraya gəlmiş, ancaq saraydakı xidmətçilərin də iddən çıxarıldığını öyrənmişdir. Sultan V Mehmed Rəşadın vəzifədə qalmasını istədiyi Əhməd Tofiq Paşa İttihadçıların təzyiqi ilə istehfa verdi. Yerine onların istəyi ilə Hüseyin Hilmi Paşa getirildi (5 may).

İtalya -Osmanlı mühəribəsi və ya İtalya ilə Trablusqərb savaşı kimi tanınır. İtalya digər Avropa dövlətlərinin köməyi ilə Osmanlı imperiyasından Trablis və Kirenaika əyalətlərini (Liviyanı) qoparmaq və müstəmləkəyə çevirmək məqsədi ilə işgalçılıq mühəribəsinə başlayaraq 1911-ci il sentyabrın 29-da Osmanlı imperatorluğuna mühəribə elan etmişdi. İtalya qoşunları oktyabr ayında sahil vilayətlərindən bəzilərini tutsalar da, yerli əhalinin, türk qarnizonları və köməyə gəlmiş türk könüllü dəstələrinin güclü müqavimətinə rast gələrək ölkənin içlərinə irəliləyə bilməmişdilər. 1912-ci ilin oktyabrında başlanmış Balkan mühəribəsi Osmanlı imperatorluğunu oktyabrın 18-də Lozanna sülh müqaviləsini imzalamağa məcbur etdi

İtalya-Osmanlı Mühəribəsi (1911-1912)

İbrahim Haqqı Paşa hökumətinin yalnız siyasetlərindən biri də Trablusqərb-Benqazi vilayətindəki əsgər sayını azaltması idi. Əvvəller Osmanlı İmperatorluğunun Roma səfəri olan İbrahim Haqqı Paşanın, Sultan Əbdülhəmidin bölgədəki italyanlara qarşı yaratdığı bu vi-

metinə rast gələrək ölkənin içlərinə irəliləyə bilməmişdilər. 1912-ci ilin oktyabrında başlanmış Balkan mühəribəsi Osmanlı imperatorluğunu oktyabrın 18-də Lozanna sülh müqaviləsini imzalamağa məcbur etdi. Sultan V Mehmed Rəşad Trablis və Kirenaika əhalisinə muxtarlıyyət verilmesi şərti ilə bu əyalətlərdən öz qoşunlarını çıxarmağı öhdəsinə götürdü. Əslində Trablis və Kirenaika (son-

ralar Liviya adlandı) bu zaman dan etibarən (1943-cü ilə qədər) İtaliyanın müstəmləkəsinə çevrildi. 29 sentyabr 1911-ci il də başlayan mühəribə 18 oktyabr 1912-ci ilə qədər rəsmən davam etdi.

Savaş sürərkən Rodos və Oniki Ada İtalya ordusunun işgalına uğramış, savaş sonrası imzalanan Uşı Müqaviləsi ilə birlikdə Oniki Ada Balkan Savaşı sonuna qədər keçici olaraq İtalyaya verilmişdi. Trablusqərb və Benqazi İtalyanın idarəsinə və işgalinə bu sülh müqaviləsi ilə keçdi.

23 oktyabr 1911-ci ildə Osmanlı torpaqları üzərində təyyarə ilə uçan İtalyan Carlo Piazza tarixdə ilk dəfə təyyarə ilə kəş-

Birinci Balkan Mühəribəsi (7 oktyabr 1912-30 may 1913)

İttihadçıların ölkə və dünya siyasi həyatından uzaq fikirləri ölkənin müxtəlif yerlərində üşyanlara səbəb olmuşdu. Alban üşyanının yatırılması isə bu gərginliyi dəha də artırırdı. Balkan millətlərinin kilsələrinin provaslav kilsəsindən ayrılmışından sonra Rumelidəki məktəb və kilsələrin aidiyatı problemləri həll olunmamışdı. Balkan millətlərinin Osmanlı Türklerinə qarşı birləşməsinin qarşısını almaq üçün Sultan II Əbdülhəmid tərəfindən qurulan mükəmməl planı İttihadçılar bir qərarla məhv etdi (3 iyul 1910). İstanbul ortodoks patriarxi sultani ziyarət edərək bu qərarı

imzalamamasını istəsə də, Sultan V Mehmed Rəşad xristian millətlər arasındakı düşmənciliyi aradan qadirəcəgina inandığı bu qərarı təsdiqlədi. Beləliklə, Balkan millətlərinin Osmanlı dövləti əleyhinə birləşməsi başlamış, Balkan mühəribəsinə zəmin yaratmışdır.

Balkan mühəribəsinin başlamasının ardından (8 oktyabr) İtalya ilə sülh bağlayan hökumət (18 oktyabr) bu sülhə birlikdə Trablusqərb-Benqazi bölgəsinin itirilməsini qəbul etdi. Ordu daxilindəki nizamsızlıq cəbhədə ağır məglubiyətlərə səbəb oldu.

8 oktyabr 1912-ci ildə Bolqarıstan, Serbiya, Yunanistan və Çernoqoryadan ibarət "Balkan ittifaqı" Osmanlı imperiyasına mühəribə elan etdi. Beləliklə, tarixdə Birinci Balkan mühəribəsi (8 oktyabr 1912-ci il-30 may 1913-cü il) adlandırılaraq mühəribə başladı. Mühəribənin başlanmasının səbəbi Bolqarıstan, Serbiya, Yunanistan və Çernoqoryanın öz ərazilərini genişləndirməyə can atmaları olmuşdur. Osmanlı Dövləti Balkan Savaşında iki ordu meydana gəldi. Bolqarlarla qarşı Doğu Ordusu, Serbiya və Çernoqoryaya qarşı Batı Ordusu, Doğu Ordusu bolqarlara qarşı hücumu keçdi. Hər hansı bir hava hücumu olaraq tarixə keçmişdi.

fiyyat uçuşunu gerçəkləşdirmişdir.

Giulio Gavotti isə 1 noyabr günü Etrich Taube model bir təyyarə ilə Liviyadakı Osmanlı ordusuna hava hücumu düzənləmiş və bu hücum, ilk hava hücumu olaraq tarixə keçmişdi.

Hər hansı bir hava hücumu olaraq tarixə keçmişdi.

Osmanlı Dövlətinin bu ağır vəziyyətindən ilk yararlanan Albaniya oldu. Albaniya, müstəqilliyini elan etdi (26 noyabr 1912). Yunanistan bir yandan Selaniki əla keçirirkən digər yönən Ege adalarından Bozcaada, Limni, Semendirek və Taşoz adalarını işğal etdi. Bu sıradə Osmanlı donanması yunan donanmasıyla başa çıxacaq durumda deyildi. Bununla birlikdə Hamidiye gəmisi bu dəniz savaşlarında böyük yararlıq göstərdi. Bu gəmi, yunan donanmasının mühasirəsi altında olan Çanakkale Boğazından çıxaraq, tək başına Ege dənizində dolşab, yunan adalarını topa tutmuş və yunan donanmasına ağır zərbələr endirmişdi.

Mühəribənin birinci mərhəlesi (oktyabr-dekabr 1912-ci il) Balkan ittifaqı qoşunlarının hücumu ilə səciyyələnirdi. Mühəribəyə hazırlı olmayan Osmanlı qoşunları elə ilk günlərdən Rumelini tərk edərək Çatalcaya doğru geri çəkilmək məcburiyyətində qaldı.

(ardı var)